



[Ekspertlr: problemlrinin hlli, etirazlarn sngimsi n yetrli deyil](#)

Azərbaycanlı Ekspertlr deyir ki, unun v ryin ucuzladrlmas halinin sosial problemlrinin hlli, .regionlarda etirazlarn sngimsi n yetrli deyil

AranNews- Manatn ikinci df kskin devalvasiyaya uramas nticsind lkni bryn nvbti bahalama dalas blgrd etirazlara v insanlarn klr xmasna sbb oldu. Xsusn strateji mhsul olan unun 50 faizdn artq, ryin qiymtinin is 30 faiz yaxn artmas insanlarn ayaa qalxmasna sbb oldu. nsanlar aksiyalarda sasn, isizlikdn v bazarlardak bahalamadan narazlqlarn .bildirdilir

Buna adekvat olaraq, hkumtin qrar il budann idxal v sat, buda ununun v ryin istehsal v sat 15 yanvar 2016-c il tarixindn etibarn lav dyr vergisindn azad olundu. Nticd, danma xrclrindn asl olaraq 50 kiloqramlq 1 kis unun qiymti 21 manat 50 qpiql 22 manat 50 qpiq .arasnda, praknd sat qiymti is 23 manatla 24 manat arasnda formalab Unun yeni qiymtin uyun olaraq, 500 qramlq rk 30 qpiy, 700 qramlq rk is 40 qpiy satlacaq. Ekspertlr is deyir ki, unun v ryin ucuzladrlmas halinin sosial problemlrinin hlli, regionlarda etirazlarn sngimsi n yetrli deyil. Hkumt ciddi islahatlara getms, ayr-ayr vaxtlarda bu cr .etiraz dalas mahid edilck

mid Partiyasnn sdri qbal Aazad bildirdi ki, ryin ucuzlamas ictimai qzbi mvqqti sakitldir bilr, lakin bu daimi olmayacaq: "Mn inanmram ki, ryin qiymtini uzun mddt bu sviyyd saxlamaq mmkn olsun. nki rk satann da qazanc olmaldr ki, o bahalaan digr istehlak mallarn ala bilsin. Bazar tkc rkl tnzimlnmir. Bu, mvqqti xarakter dayr, yqin ki, bir mddtdn sonra qiymtlr qalxacaq. 18 faizlik lav dyr vergisinin lv olunmas da bir uval unun iind ox kiik rqmdir. Unun qiymtin diqqt yetirsni, 17-18 manatla 30-35 manat arasnda dyimidi. Bu kifayt qdr ciddi frqdir. 18 faizlik DV-nin lv edilmsi qiymti tnzimlnmk n yetrli olmayacaq. Unun qiymti ona gr bahalar ki, digr istehlak mallar da qalxr, rk biznesi il mul olanlar da digr mallar alrlar. Onlar da Azrbaycanda yaayrlar v bazarn qiymtlri il bazarlq ."edirler

Partiya sdrinin szlrin gr, bu problemin hlli n kompleks tdbirlr lazmdr: "Aksiyalara glinc, hllik bu bard proqnoz vermck istmirm. Amma hesab edirm ki, vziyytin bu drcy atmasna imkan vermck olmaz. mkan vermck olmaz ki, aksiyalar hali il polis arasnda qardurmalarla, konfliktl mayit olunsun. Bu durumun sistemli, ardcl islahatlarla tnzimlnmk lazmdr. Hesab ."edirm ki, ryin qiymti endirils d, bu v ya digr kild etirazlar davam edck

Politoloq rstun Oruclu da vurulad ki, tkc rk v unun ucuzlamas he nyi hll etmyck: "ryin ucuzlamas n demkdir? hali yaln unla, rkl yaamaldr? Bu bir qdr glnc sslnir. Grnr, lk zr bel bir taprq verilib. haliy un paylanr, unun-ryin qiymti aa salnr. Bu situasiyan xilas elmir. Bu yanl bir addmdr. Bu insanlar thqir etmkdir ki, ryi yeyin, evinizd sakit oturun. Mn bunu vvl d demim, indi d deyirm ki, lkd ciddi islahatlara balamaq lazmdr. Deyk ki, bir ne ay haliy pulsuz rk payland. Bs, sonra nec olacaq? nsanlar digr ehtiyaclarn nec dyck? Tkc rkl yaamaq mmkndrm? Mlum deyil ki, bu cr yanamalarn mllifi kimdir. Grnn odur ki, hkumt ."islahatlardan yayınmaq namin bu addmlara l atr

Politoloqun szlrin gr, n qdr ki, lkd iqtisadi, hquqi islahatlar gecikck, vziyyt bir o qdr ar olacaq: "Ola bilr ki, ryin ucuzlamas bir ne ay vziyyti xilas etsin. Lakin bir ne aydan sonra bu da mmkn olmayacaq. O zaman n edcklr? Anlalmayan budur ki, niy islahatdan bu qdr qorxub kinirlr. Halbuki indiki raitd lkni, xalqn, iqtidarn znn yegan xilas yoludur. slahat aparmaq n hkumtd oturm yal, sovet dncli insanlar vzifdn knarladrmaq lazmdr. Ancaq bunu etmirlr, ksin, grnn odur ki, hmin xslrin sznn kisi durmadan artr. Blgrd qalxan etirazlar da onlarn siyasi tfkkrnn nticsidir. Bu vziyytdn x yolu deyil. Bunu bir gn

."anlayacaqlar, lakin o zaman artq gec olacaq